



PRESS RELEASE

9 iyun 2016

Avropa İttifaqı Şəmkir və Gəncəyə səfər edir

Avropa İttifaqı Nümayəndliyi, Üzv Dövlətlər və Şəmkir və Gəncə şəhərlərinin İcra Hakimiyyəti Aİ-Azərbaycan əlaqələrinin 25 illik yubileyi ilə üst-üstə düşən Aİ Avtobus Turunun başladığını xəbər verməkdən məmnunluq duyur. Avtobus Azərbaycan bölgələrinə səfər edərək Avropa İttifaqı və onun ölkədəki fəaliyyəti haqda məlumat yayacaqdır. Hər dayanacaqda xüsusi proqram nəzərdə tutulmuşdur.

"Aİ Avtobusu Avropa təcrübəsini Azərbaycan ictimaiyyətilə bölüşmək məqsədi daşıyır. Bu yolla biz Avropa İttifaqı və Üzv Dövlətlər barədə Azərbaycanda məlumatlılığı artırmağa və zəngin mədəniyyətimizi daha yaxşı göstərməyə ümid edirik. Hər kəsi Aİ Avtobusunun marşrutunu izləməyə və bütün Gəncə və qonşu bölgələrin sakinlərini iyunun 11-də Gəncədə keçiriləcək Avropa Şəhərciyinə dəvət edirəm. Avropa Şəhərciyinin bilik və əyləncə ilə yadda qalacaq xoş gün olacağından əminəm", Aİ-nin Azərbaycandakı Səfiri Malena Mard.

İlk Avtobus **iyunun 10-da Şəmkirə** çatacaqdır. Şəmkirdə 8 komandanın iştirakı ilə **"Breyn Ring"** yarışmasının keçirilməsi nəzərdə tutulur. İştirakçılar Aİ ilə əlaqəli suallara cavab vermək uğrunda yarışacaqlar. Bundan əlavə, Şəmkir, Gəncə və qonşu rayonların sakinləri üçün 7-25 arası 3 ayrı yaş kateqoriyasında, "Avropaya baxış" və "Avropa nağıllarının qəhrəmanları" mövzusunda **rəsm müsabiqəsi** təşkil ediləcəkdir. Zəka Mərkəzində yerləşən incəsənət qallereyası (Şəmkir şəh, H.Əliyev pr.17) saat **16:00**-dan etibarən ictimaiyyətə açıq olacaqdır. Hər iki müsabiqənin qalibləri Aİ Səfiri Malena Mard tərəfindən mükafatlandırılacaqdır.

Saat **18:00**-da Şəmkir səfərimizi alman kilsəsində keçiriləcək orqan və vokal musiqi konserti ilə başa vuracağıq. Görkəmli opera ifaçısı Fəridə Məmmədova (soprano) və beynəlxalq müsabiqələrin qalibi Nigar Məmmədova konsertdə çıxış edəcəkdir. Onlar klassik bəstəkarların seçmə əsərlərini ifa edəcəklər.

İyunun **11-də** Aİ Avtobusu növbəti dayanacaq - Gəncəyə çatacaqdır. Proqram Aİ və Üzv Dövlətlərin Səfirlərinin iştirakı ilə Gəncə Avropa Gənclər Parkında Aİ yaşıl guşəsinin qurulması ilə başlanacaqdır. Saat 15:00-da bütün Gəncə sakinlərini Heydər Əliyev Parkında keçiriləcək Avropa Şəhərciyi tədbirinə dəvət edəcəyik. Bu tədbirin məqsədi Gəncə sakinlərini Avropa ölkələrinin milli ənənələri və mədəniyyəti ilə yaxından tanış etməkdir. Tədbir proqramına müxtəlif yarışmalar, viktorinalar, karaoke, uşaqlar üçün üzə çəkilən rəsmlər və digər fəaliyyət daxildir.

Gəncədə saat **19:00**-da açıq havada keçiriləcək konsert proqramı 2 günlük regional turun kulminasiya nöqtəsi olacaqdır. Heydər Əliyev Parkının Amfiteatrında keçiriləcək konsert zamanı "AvroViziya-2012" müsabiqəsinin təmsilçisi Səbinə Babayeva və "Azərbaycanın Səsi" müsabiqəsinin müğənniləri Avropa və Azərbaycan mahnılarını ifa edəcəkdir.

Tədbir haqqında əlavə məlumatı tədbirin rəsmi sahifəsindən əldə edə bilərsiniz:
<https://www.facebook.com/EUDelegationtoAzerbaijan>



Delegation of the European Union,
Landmark III, 90A Nizami Street, AZ1010, Baku,
Azerbaijan
Tel. 012 497 20 63
Fax: 012 497 20 69
Email: delegation-azerbaijan@eeas.europa.eu
<http://eeas.europa.eu/delegations/azerbaijan>

The European Union is made up of 28 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders".



Delegation of the European Union,
Landmark III, 90A Nizami Street, AZ1010, Baku,
Azerbaijan
Tel. 012 497 20 63
Fax: 012 497 20 69
Email: delegation-azerbaijan@eeas.europa.eu
<http://eeas.europa.eu/delegations/azerbaijan>

The European Union is made up of 28 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders”.